

Hasan bəy Ağayev

"Azərbaycan Xalq Cümhuriyyəti ili" 100

A black and white portrait of a man with a mustache, wearing a suit and tie. The man is looking slightly to the right. The portrait is framed by a thin black border.

Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stetnoqrafik hesabatlar), c.1-2, B., 1998; Məmmədzadə M., Doktor Həsən bəy, "Azəri türkü" məcmuəsi, 1928, № 3; Əliyev M., Həsən bəy Ağayev, "Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti (1918-1920)" kitabında, B., 1990; İsayev Ə., Qeyrət və hünər tarixi, "Azərbaycan" qəzeti, 2003, 22 may.